


Yaradının qorudugu şair



Nəsimi hələ sağlığında afsanalasmışdı. Bunu nüñ başlıca səbəbi onun Allahdan galan yenilməz təbi və Yaradan xatir dönməz əqidəsi idi. Odur ki nə adı unudlu, nə aşarı yaddan çıxdı. Ömrünü vətəni Azərbaycandan çox-çox uzaqlarda – Halabda bitirsa da ölümü belə, onu yenidən afsanələşdirdi. Təkə poetik dühəsi ilə deyil, cisməni ölümü ilə da inandığı əqidaya sadəqət, ağrı-acıya dəyanət məktəbi oldu Nəsimi... O elə ömür eldi ki, 650 ildir ölüm onu öldürə bilmir!

Dünya malına gözünün ucu ilə baxmasa da, həqiqətdən qeyri heç bir iłtiması olmasa da haqq sözündən qorxanlar daima onu hər yerdə aradılar. Aradılar ki, doğruları hayqırın səsini kassınlər, məsilsiz aşarını boğsunlar. Yəni var olanın var olduğunu onlar kimi deməyən onlar kimi olmadığına görə cazalardırlar. O isə əslə geri durmadi. Həyatın familyinə dərk etdiyi kimi ölümün da an azı hayat qədər şirin olmasa kamiliyyinə vardığındandır ki, müdam təhlükələrin üzərinə getdi, qorxub-çəkinqəndi, rəmzlərlə süslənmiş poetik dünyasına rəxna düşməsinə qymadı. Haqq sözünü dili, dərvish çomağını alıb hürufilərin arasında Div laqabı ilə tanınan imperator Əmir Teymurun müvəqqati düşərgə saldıraq qədim Şabranı yollandı. Əmir də bu qorxmaz şairin, onu sözündən anlayacaq qədər zəkali sanıb, cəsarətlə hüzuruna gəlməsinə comardca cavab verdi: Teymurun bütün dünyada onu arayan xəfiyyələrindən yayınmağı bacararaq hökmərdə yetişə bilmiş bu kəlam qavvəsini diqqətlə dinlədi, dediklərini anlamağa çalışdı və anladı da. Bildi ki, bu şair haqqə özü bildiyi kimi inanır və inandığına da insanları inandırmışa çalışır. Əmir fahm eldi ki, öz şair ilhamının tüyəni ilə çox ruhanının yuxusuna haram qatmış bu qazılın və qasıdanəvis Allahe asi deyil. Onun aşiqidir! Başa düşdü ki, bu həqiqət sərgərdanını qoruyan da, əslində, elə Xalqın özüdür!. Pasibənnin Yaradanın özü olduğu kimsənəyə bəndə na sadəmə toxundura bilar ki?! Cütgətay cəngavəri hökmərdən bu həqiqəti dərk eldi. Və... şir ürkəli Şirvan şairini sərbəst buraxdı. Buraxdı ki, öz ilahi mahabbətini dəha çox könüla naqş edə bilsin, buraxdı ki, istədiyi yerde, istədiyi kimi ölä, həqqə qovuşa bilsin. Bu, tarixdə adət qədar azażılıyı ilə də iz salmış amansız döyüşlər cəhəngirinin, bəlkə də, an humanist addımı idil...

Heç kimsənin fəhm edə bilmədiyi Nəsimi sözü dövrənlərin fəvqündə dayandığından zaman-zaman meydana çıxan zahidlər onu

unutdurmaq üçün kəsilməli barmaqları ilə çox hədayanlar yəzsalar da şair sözü bu qaralıqlardan səhər şəhəri kimi saf-şəffaf çıxdı, onların özürləri isə söz selində cumculuq olub unuduldular. Allahın onun ruhunu və aşarını qoruyub-qollamasından ki, tez-tez istər qədim-qədim arxivlərdən, istərsə da şəxsi saxlanclardan ard-ardınca onun yeni qazəl və qəsidişləri, divanı tapıldı, çap olunub yayıldı, sevilib-sayıldı...

Seyid Əli İmadəddin Nəsiminin vətənini tərk edib həqiqət ardınca qırbatlara üz tutduğu zamandan ta ölümüne qədərki vaxt kəsimi Azərbaycan insanı üçün həmişə yarısırlı, yarımfik ehtimallarla dolu olub. Getdiyi yerde aila qurubmu? Onun nəslindən qalanlar varmı? Məzəri haradadır? Bu və bu kimi suallar nəsiməsevərləri həmişə düşündürüb. Odur ki 1968-ci ildə Suriyadan qayıdan şair Rəsul Rzanın "Ədəbiyyat və incəsanat" qəzetindəki "Cahana siğmayan şairin qərib məzəri" adlı məqələsi aydın səmədə çaxan şimşək təsiri yaratdı. Heç demə Nəsiminin qəbri malum imiş və həmvətənimiz Halabədəki həmin qəbri ziyarət də edib!

Bəs Nəsiminin doğmaları qalıbmı? Bu sual da uzun zaman beynləri məşğul eldi. Mərhum dostum, bir vaxtlar xoş səsi ilə musiqi məclislərini rövənqənləndirmiş xanənde Rafiq Əzizbəyli hər görüşümüzə mütləq Nəsimi mövzusuna da toxunur, onun hayatından və şeiriyatından maraqlı səhəbatlər edirdi. "Nəinki Azərbaycanda, hətta bütün dünyada Nəsimini tam aça bilən alım yoxdur" iddiyasını irali sūren bu elmi adızsız nəsimişünas onun bir neçə qəzəlini aqşamə çalışdığını və hər dəfa da Quran surələrinə, Allah kələməna galib çıxdığını söyləyirdi. Nəsiminin qazaliyyatını yaxşı bilən Rafiq Əzizbəyli bir dəfə, mənəm nəzərimcə, çox casarətlə mülahizə də bildirdi: "Bəzi fikirlərindən belə qənaət hasil olur ki, Nəsimi Allahı görüb!!!" Həşə, bu, belədirmi, deyilmi, onu yalnız Tanrıının özü bilir. Büyök ehtimalla Nəsimi həmin məsələdən bəhs edərən İsləm Peyğəmbəri da insan olduğunu üçün meracəndə bütün başşər kimi şairə də ruhani pay düşdürüyüñ nazarda tutub. Lakin bu yerdə diqqəti Rafiq müəllimindən eşitdiyim dəha iki məlumatə yönəltmək istəyirəm. O deyirdi ki, sovet dönməndə Azərbaycan jurnallarının birində Nəsiminin dərisi soyulduğundan sonra da bir neçə il yaşaması və qazəllər yazması barədə məlumatə rast galib. Səfar təssüratlarından ibarət həmin məqalədə Nəsiminin Suriyada, Halabədə qohumlarının olduğu deyilirmiş.

Bu dahi sufi-hürufi şairinin ömrünün son illəri ilə bağlı çoxsaylı suallar hələ qalsa da, Halabədə qohumlarının mövcudluğu faktı doğrulandı. Özü də nə az, nə çox – düz 50 ildən sonra! Belə ki, ya valvələndən, ya vayveləndən 2011-ci ildə Suriyada başlamış və Halabədən də yan keçməmiş məhərabə Azərbaycan insanını Nəsiminin qəbrinin taleyi və yənə onun qohumları ilə bağlı suallara

köklədi. Bu yerdə "Modern.az" saytının əməkdaşının böyük çətinlik çəkarək Azərbaycanın Livandakı safrinə köməyi ilə Nəsiminin qohumu Bəşşar Nəsimi bin Əhməd Cövdət Nəsimi ilə telefonla etdiyi və 28 yanvar 2019-cu ildə yayımlanmış səhəbatın bir hissəsini oxucularımızın diqqətine çatdırıq:


- Bəşşar bəy, Azərbaycan Respublikasında 2019-cu il "Nəsimi ili" elan olunub. Ustad Nəsiminin qohumu olaraq, resmi sərəncamlı bağlı fikirlərinizi bilmək istərdik.

– Bu ideyanın həyata keçdiyini eşidəndə çox sevindik. Mən və bir neçə qohumum 2018-ci ilin 26 sentyabrında Bakıda keçirilən "Nəsimi festivalı"na qatılmışdım. O qədər böyük qonaqpərvərliklə qarşılışmışdı ki, sözü ifadə edə bilmirəm. Biza göstərdikləri qonaqpərvərliyə və doğma münasibətə görə Azərbaycan hökumətinə və ölkə Prezidenti, zati-alları, canab İlham Əliyevə darin təşəkkürümüzü bildirik. Həmçinin ölkənən gediş-geliş prosedurlarını bizim üçün asanlaşdırıcılarına görə Azərbaycanın Beyrutdakı səfiri cənab Ağasəlim Şükürova, konsul Şəhən bəyə, qonaqpərvərliyinə və böyük yardımçılarına görə isə Cavid bəyə də təşəkkür edirik.

Onu da elava edim ki, Bakıda olduğumuz müddətdə – ötan il sentyabrın 30-da anam Qala adlı yerdə rahmətə getdi. Anamı tabutla təmin edib, nəşrinin Halabə göndərilməsinə və burada dəfn olunmasına yardım göstərildi. Azərbaycanda 2019-cu ilin "Nəsimi ili" elan olunması barədə rəsmi sərəncamı alıqəşləyir!

- 2011-ci ilin martında Suriyada başlanan məhərabə zamanı Nəsiminin məqbərəsinin də terrorçular tərəfindən dağıldığı dəyişir. Hazırda məzarın vəziyyəti necədir?

– Burada məhərabədir – bir dəhşətdir ki, özünü hər yerde göstərir. Ona görə də deyə bilsək ki, bəli, məhərabənin dəhşətləri İmadəddin Nəsiminin məzarından dayan keçməyib. Amma biz bütün gücumüzə Nəsiminin məqbərəsinə qoruyuruq. Ümərənən məqbərə tanınmaz vəziyyətdədir, nə də problem yoxdur demək olmaz. Bir qədər geniş məlumat vermək istərdim. Həmin mübahibə virtual ənginliklərdə covlan edərək, zaman-zaman digər görkəmli insanlarla bağlı səsləndirilmiş fikir yəni eşidisi olduğunu: Nəsiminin məzəri Azərbaycana köçürülsün! Niyə? Məgar haləlbilər, şairin oradakı qohumları həmin məzəra azmı ehtiram bəsləyirlər? Sual ritorik, cavabı da hər kəsə malumdur. Azərbaycan dəhəsinin daşıyıcıları olan Lütfi Zadə, Cavad Heyat burada dəfn olunmaq istədilər, biz də onları vətən torpağına gömdük. Amma gərdisi-dövrəndən ayrı-ayrı məmləkətlərdə uyuşan fikir və əmal nəhənglərimizə toxunmayaq, möhtərəmlər! Qoy Mahəmməd Əmin Rəsulzadə Ankarada, Fətəli xan Xoyski Tbilisidə, Əlimardan bay Topçubaşov Parisdə, Nəriman Nərimanov Moskvada yataraq Azərbaycan siyasi və mədəni düşüncəsinin manavı safirləri kimi qalsınlar, öləndən sonra da canlarından artıq sevdikləri Vatanın xidmətində durmaq fürsətindən mahrum olmasınlar. Elə ruhu həmişə bizimlə olan Nəsiminin qəbri də Halabədə qalsın. Zira:



dağıntılar var. Biz Nəsimi məqbərəsindəki məzarların hamisiniñ qeydina qalır, onları mühafizə etməyə çalışırıq.

- Dediniz ki, Nəsiminin bütün qohumlarının məzəri ordadır. Konkret olaraq məzarların üzərində qeydlər də var mı?

– Bu bölgədə döyüslər gedib. Ona görə dəqiq siyahı yoxdur ki, kimlərin qəbri var. Amma orada, əsasən, bizim ailənin, Nəsiminin ailəsinin, mənim atam, babam, əmirlərim və digər qohumların məzarlarıdır. Əlavə olaraq orada osmanlılar zamanında Halabın valisi olmuş şəxsin həyat yoldaşının da qəbri var.

- Məhərabədən sonrakı Suriya biza çox qorxulu və təhlükəli

görünür. Maraqlıdır, Nəsiminin məzərini ziyarət edənlər olurmu?

– Əlbəttə. Əvvəlki kimi kütləvi olma-sa da, məzəri ziyarət edənlər olur. Hətta ziyarət edənlər arasında azərbaycanlılar da rast gəlmək mümkündür. Şübhəsiz ki, xəberlərdən də bildiñiz kimi, məhərabə şəhərinətən, digər yerdələr də davam edir.

- Dağılmış məzarlığın bərpası mümkündürmü?

– Məzarlığın təmir xərcləri çox yüksəkdir. Məhərabədən avval Azərbaycanın Suriyada səfirləri mövcud idi. Ozamanki səfir Məhərr Əliyev təmir xərclərinin mütləq qarşılıqlılığını söyləmişdi. Vəziyyət bir qədər sakitlaşandan sonra bunun mümkün olacağını demişdi. Təəssüf ki, hazırda Azərbaycanın burada səfirləri yoxdur. Nəsiminin qohumları olaraq biz, təmir xərclərinin tam qarşılıqlı biləmirik. Vəziyyətim bəllidir. Bu ilin 9 yanvarında qardaşım vəfat edib. Qardaşımın məzərə nəzarətəmə öhdəlikləri mənə keçib. Biz öz həsabımıza bu məzarlığın yüngülvari təmiri qarınna gəldik və edirik.

- Suriyalılar Nəsimini Azərbaycan şairi kimi qəbul edirlərmi?


– Əlbəttə. Onu Azərbaycanın sufi şairi kimi tanınlırlar. Malumdur ki, şair İmadəddin Nəsimi Allahın saleh qullarından və övlialınlardır.

Bax belə... Həmin müsahibə virtual ənginliklərdə covlan edərək, zaman-zaman digər görkəmli insanlarla bağlı səsləndirilmiş fikir yəni eşidisi olduğunu: Nəsiminin məzəri Azərbaycana köçürülsün! Niyə? Məgar haləlbilər, şairin oradakı qohumları həmin məzəra azmı ehtiram bəsləyirlər? Sual ritorik, cavabı da hər kəsə malumdur. Azərbaycan dəhəsinin daşıyıcıları olan Lütfi Zadə, Cavad Heyat burada dəfn olunmaq istədilər, biz də onları vətən torpağına gömdük. Amma gərdisi-dövrəndən ayrı-ayrı məmləkətlərdə uyuşan fikir və əmal nəhənglərimizə toxunmayaq, möhtərəmlər! Qoy Mahəmməd Əmin Rəsulzadə Ankarada, Fətəli xan Xoyski Tbilisidə, Əlimardan bay Topçubaşov Parisdə, Nəriman Nərimanov Moskvada yataraq Azərbaycan siyasi və mədəni düşüncəsinin manavı safirləri kimi qalsınlar, öləndən sonra da canlarından artıq sevdikləri Vatanın xidmətində durmaq fürsətindən mahrum olmasınlar. Elə ruhu həmişə bizimlə olan Nəsiminin qəbri də Halabədə qalsın. Zira:

"Ay ilə Günsər Yerin heyranıdır,
Müsək ilə anbar saçın tarxanıdır.
Çün Nəsimi aləmin sultanıdır,
Dövr onun, dövrən onun dövrənidir!"

Y8

Şövkət Salimov,
jurnalist



684217